

Onuna ilk tanışlığım yadına gəlir... Bölkə "Ağ dava" rovayatını, "Mahmud va Məryəm" dastanını lap usaq yaşlılarından kondimiz qocalarından, ağsaqqallarından, ağırçıklarından çıxın vaxtlardan tanmışım onu?.. Bölkə Poçt şöbəsində işləyən ilk sevdiniv qızın yanında dayanıb və sevgimini ona deməkədən utanaraq, xalıtlara daldığım vaxtdan yaranıb, bu tanışlığı?.. Bölkə Baladadas yaxşında ilk sevginimi acısını daddığım vaxtdan tanmışım onu?.. Bölkə "Dolça" adlı itimizin özü çörayı ilə qudurub, bizi qapıldığı vaxtdan yaranıb bu tanışlığı?.. Bölkə teatr adlı, bu dünyada özümür-özümüze güüb, səbədo qoşdumuzum vaxtlardan yaranıb tanışlığımız?.. Bölkə "Bülbülən nığılı"nın oxuyub, yazıçıının inci kimi sözleri bir-bırına düzüb, zarlı, qiyamılı bir boyunbağı yaratdıgına mat qaldığım vaxtdan tanmışım onu?.. Bölkə bu kiçik bədii osrıcı qalmış kitablar qədər olan fəlsəfəsi məni heyran etdiyi vaxtdan yaranıb bu tanışlığı?.. Bölkə...

Bilmirəm. Bərcə onu bilişir ki, bu vaxtının tarixçisi çox qədimdir. O vaxtlar ne "Şuşaya duman golmazı"?.. Ne bunu dünyamızın qatarları getirdi?.. Ne parpar parıldayan Yuqosluqaya ayaqqabımı, no ox kimi bacğıımız vardi. No de "İki çal Papagın" ne bir Qara Kekapınagılı"nın oxumamışdır ki, bu keşməksəli dünyada, özümüzü Qara Kekpalarndan qorumağı öyrənək... "Ölüm hökmü"nün de no olduğunu bilmirdik... "Bəs doqquz-əbediyəyyət" de yaşamışdım. Mərdan Dadaşlı kimi. Hor şeyo romantik hissllərə baxırdı. Baladadas kimi...

Yazıcı Elçinin hekayelerində, esselərinde, povestlərinde, romanlarında, pyeslərinde və başqa janrlar asırlarında, El üçün yanın, El üçün düşünən, El üçün heyatını sam ki arıdonları, delədülərlə, yaltaqlarla, xəbistorlo, milli mensubiyetinə sənədləri, millitən düşmən olanlarla vurüşüb, gah müdrik, gah yumorlu sözlərə, eyhamlı cümlələrə, fikirlərə, hadisən-hadisəyə, zamanasdən-cəməna keçərək yabançıları, naşırıları, naşırıları ram eləyir, onların esl simasını müəllifin və özlə obrazlarının dili ilə bize çatdırır, göstərir və inanırı. Bütün yaradıcılığında haqqı, haqq işi, kişiliyi, mərdiliyi müdafiə eleyən Elçin isə on yüksək zirvəde dayanıb, bir hərc-mərcəlik, vurús dünənşəsində müsbət qohemənlərinə qələbə calmasının izleyir, gözləyir və onlara mənşəli cümlələri, felsefi fikirləri ilə köməklik edir. Onları mübarizələdirir, mətinləşdirir. Hər bir asırında milliyyətin dördündə öz dərdi bilir yazıcı Elçin...

Ömrünün yarım esrimi aradan qoyanlar və onlardan cavan olan yazarlar, adəbiyyat oxucuları, milli ruh, istək üstündə köklənmişlər üçün, Elçinin dili, inci zor-

Ad özünü doğruldanda və ya Elçin dünyası

Xalq yazıçısı Elçinin 80 illik yubileyinə ithaf edirəm



görliyili ilə sözlər-səzlər, obraklı fikirlər ustalıqla calamasi və özünən də lap cavənləndən sıfatindəki nər, gözləndəki mərhomot, onu bize çox taxın elayıb, sevdilir. Biz idək yaxarılarımızda oyu tqadıl elayıb, onun yaradıcılığından bəhərolmuşı. Onun iç dünyasına baş vurul, yaxarımızda özümüzü ona oxşamağa çalışmışı... Onun yaradığı körpüdən keymmişik... Elçinsə, El üçün yaza-yaza, öz yolumu yaradıb, öz dünyasını yaşayıb, yaşadı...

Ölində tutduğu fanarla, yaradığı yolu işqalandırıb, bizi də ardınca aparıb. Bi-zo dünən moderniyəyindən, adəbiyyatından inciləri öz dilimində təqdim edəyir... Dünyanın on böyük dəhələrini, dūhələrini biza təndir... Beləcə, El çin yaxanan, El çin düşən müdrük Elçin, öz yaxaları, asırları, felsefi fikirləri ilə, olin-dek fənara milliyyəti qarşılıqlı işqılıqla, çamurluqda ləzəzənə aparır...

Har dəfə man böyük yazıçı, müdrük insan Elçinlə görüşəndə, onunluq səhəbətleyende neycinə yadına "Qış nığılı" adlı qadın bir el rovayatı və rayavatın bas qəhrəmanı, El ağsaqqalı Kərim kişi dürsü... Ölbəttə, Bakıda qarlı-qövgünlü qış sohərinin açılmasına pencerədən möyusluğlu baxan və Bilgəhdəki bağında zoncırılı qalan iti Nabran üçün nigarən olan, Elçinin "Qış nığılı" eserindəki Kərim kişi demirəm. Mən həmin heqiqətə oksuq başqa rovayatı demək istəyim...

Bələdçi həmin rovayat:

Bələqən eləyir, bələqən deyirler ki, bir elə, bir obaya Ulu Tanrı o qədər qar yağıdır, bu obanın, bələqən başqa obanın, bələqən yolları tamam kəsildi, başlanı. Bir ay yağan qar bu obada heq kimin evində azıq qomyun, hamının taxçası, boxtası boşalır... Uşaqlar, xəstələr çörək isteyir... Heq nəyə çərəp bilməyən həmin elin camaati, obanın ağsaqqalının evinə gelib, ondan imdad, kömək diləyir...

Ağsaqqal Kərim kişi hamiya diqqətli quşaq asib, özüne moxsas qalın, qalantı səslər, aramla deyir:

"Sizin hamimizin həyəcanını başa düşürəm... Bu belədan qurtarmaq üçün birçoq yol var. Bu günün işini sabaha saxlamalı şort ilə, elə bu gecə, obanın qoşa, iğid kişiləri hor bir yəhəmət görtürsin, mənimle birlikdə gedib, qonşu obadan çörək,

(Esse)

Obanın kişiləri dağlışib gedəndən sonra ağsaqqallar, Kərim kişinən mayus olduğunu görən madar oğlu, Cavanşir kişinən demirəm. Mən həmin heqiqətə oksuq başqa rovayatı demək istəyim...

- Gəl, monimlə gedək ata. Öləməməm ki. Mən hazır, Horozüm bir heybatlı, olınlı, yolları tamam kəsildi, başlanı. Bir ay yağan qar bu obada heq kimin evində azıq qomyun, hamının taxçası, boxtası boşalır... Uşaqlar, xəstələr çörək isteyir... Heq nəyə çərəp bilməyən həmin elin camaati, obanın ağsaqqalının evinə gelib, ondan imdad, kömək diləyir...

- Yox, oğlum,- deyo o, oğlum üzüne heyranlıqla baxıb deyir. Mon tek, özün gedəcəm. Əgər mən bir şey olsa, həyatım sona yetər, qurd-quşu qismat ol-sam, heq olmasa son monim çırğımı, oğcımı qəmənoyoq qomyazsan... Əgər gedən qonşu obaya çıxa bilsəm, orda çotin gürönimlər dostları var. Onlar yoxın ki, mono kömək eloyular və bizi bu obaya bir neçə heybat çörək getiririk...

Oğul atası ilə razılaşmaq istəmər və deyir:

- Men de soni tok getməyə qoymaya-cam. Son öz çırğımı, öz ocağını həla olli

gəyə bilər?.. Atamın qorxusundan onlar bi-zə yaxınlaşmalar..."

Bu vaxt birdən atamın ayağı bürdəyir və yero yixılır. Befində olan heybonin ayağı aşırlı və çörəklər qarın üstündə sepi-lərirlər. Oğul çad atasına kömək eləyib onu qarın üstündən qaldırır. Kəməklişib çörəklər quradılar və yixılalar...

İndi hər ikisi part, pojmrüdə yol gedirler. Hər ikisi de öz əlemində, öz dünyasında...

Ata Kərim kifikişlər:

- Nə piş oldu. Heç kimin qarşısında yixılmayan mən, oğlumun qarşısında yixımdır. Axi o, məni bir də bildir. Dağ-sa çəsar, ancaq yixımlaz...

Əbuləpən Cavanşir de öz növbəsində fi-kirilər:

- Mənim atam niyyə yixılmalıdır? Axi monu mağrır, uça bir dağ bildirirdi.

Bu vaxt birdən, Cavanşirin gözleri, atasının elində olan tok fanara satarsın. San demə... Sən demə bəi qarlı, çövgünlü yol boyu at, alındı olan tek fanara, arxasında gələn oğlunun yaxalıının altına, qarlı, çövgünlü, çətin keçidi yolu işqolandırılmış. Özü issə qaralınlığı gedirim. Demək ata fikirleşmiş ki, özü yixıla da olar. Onusuz da bəi keşməkşə hatyada o çox yixılb, rəvənə və özünən menin, kimin, özü səlibət edib. Amma ona Kərim kişi is-təmirmiş ki, oğlu Cavanşir yixılsın...

Bax, Elçin de ömrünün bir ağsaqqallı, müdrük çağında özündən cavən qədibiyət dünəninin yazarlarının ayaqlarını, yoluñunu hemin onları fanara işqolandırıb. Başqa cür də ola bilməzdi. Çünkü başqa yolumuz da yox idi. Şuşaya gələn "duman" yalnız biz özümüz temizləməliyik. Öz gücümüze və öz biriyimiz. İnancımdı ki, yaxıcı Elçin kimi ağsaqqalların, müdrüklerin nəsibətli, ağılı fi-kirilər, əllərdən tutduqları fanaralar Qara-bağda gələn yolumu işq saçaqça. İşqolandırılaq o connətməkən torpağımız. Mən artıllarında silah ola yola, o işq, o torpaq da gedən igidlərimizi güründür... Ona da fikirleşirdim ki, vuruşla, döyüşle verilən torpaqları yalnız vuruşla, döyüşle və böyük igidlər göstərmək geri qaytarıq olar. 44 günlük Vətən mühabisində hemişi onları fanara işqolandırıb və sözlər onları adəbiyyatda heq yemək yemək istəmədi. "Uğurlar, uğurlar sizlər. Yolunuz işq olun işq egsərlərmiş". Yolumuz işq olur oldu. Milletimizin Qarabağ adı ümidi, əsirlikdən qırınmış torpaqlarımızı azad eleyir. Bir vaxtlar "Şuşaya duman golmazı" asörünü yazdı connətmək yərən.

- Yaziçi yazarkən yalnız bir insan, bir fərd kimi özünü ifadə etmir. Hər qadın yalnız belə olsayı, onda bolca doğrudan Füzulidən, Balzakdan, Tolstoystan sonra yazmağın monası yox idi. Lakin, hər bir yazıçı özü ilə borabə, öz-xalqın özü dərəcədən idarəetdirir. Hər hanı bir yəhəmətənək yaradır...

- Yorulmamışın ki, oğlum? Bir az da döz, obamıza qaz lib. Çatmışıq...

- Mən sonin oğlununən düzülmüyəm, at. Arxayıl on. Soninle dünən hər çatınıyorum, dordinən dözbür, hər la-zımsız gedərəm. Toki xalqın ağsaqqal kimi mənə son onanı itəməsin, -deyo əgəl də öz növbəsində, qabaqda gedən atasına ürək-ürek verirdi.

Bələcə qarlı-qövgünlü qış gecəsində ita ilə əgəl yolda, bir həri öz iç dünəyində, öz-özüne toskinlik, inam vərək, obalarına toloslsrurb...

Ata fikirəsi ki, "birçə qurd-quşu rast gelməyəyidik. Onlara yem olmayadıq. Belə bir hadisə bas verə, gərek özümüz qurban verim, oğlum qacib qurta-ba rılsın. Çırğıq səməsənin..."

Oğul da qurdun-qususunən qulqardına qurulub, fikirləri kimi, "qabaqda boyda atam gedir. Qurd-quş mənə neylo-

şın müellim!

Məm hemişi arzu edirdim ki, gün o gün olacaq, sizin elinizdə tutduğunuz fənar olıb bir qur işq saçacaq ki, milliət həmin fanar işqına soförər eləyib, milli birlik yaradacaq və QARABAĞ torpağımızı da işqandıracaq... Xalqı bu torpaq uğrunda döyüslərlə qaldırırcı. Millət möglübəyyət topkisindən, möglübəyyət sorkisindən, başı aşağı gozməkdan, xəcal-lərdən qurartacaq. Yoxsa galəcək nəsilərimiz bu sevi biza başılganmayaçaqdı...

Sükkür Tanrınnı böyükliyünə hemin fanarın işqi artı Qarabağda da gur işq saçaq. Vətənpərvər iğidilərini o connətməkən torpaqlarını erməni hayalından temizlədi. İnancımdı ki, millət, tarixlər boyu qazandığı Ərəflər diyarı, Odlar durdub, Cavanşir, Koroğlu, Şah İsmayıllı, Qaçqın, Nəbi nəvəli adını doğruldu. Başqa cür də ola bilməzdi. Çünkü başqa yolumuz işq saçaqça. İşqandırılaq rəvənənən quradılar. Başqa gedən yolumu işq saçaqça. İşqandırılaq o connətməkən torpağımız. Mən artıllarında silah ola yola, o işq, o torpaq da gedən igidlərimizi güründür... Ona da fikirleşirdim ki, vuruşla, döyüşle verilən torpaqları yalnız vuruşla, döyüşle və böyük igidlər göstərmək geri qaytarıq olar. 44 günlük Vətən mühabisində hemişi onları fanara işqolandırıb və sözlər onları adəbiyyatda heq yemək yemək istəmədi. "Uğurlar, uğurlar sizlər. Yolunuz işq olun işq egsərlərmiş". Yolumuz işq olur oldu. Milletimizin Qarabağ adı ümidi, əsirlikdən qırınmış torpaqlarımızı azad eleyir. Bir vaxtlar "Şuşaya duman golmazı" asörünü yazdı connətmək yərən.

Inancımdı ki, həmin connətməkən yerlərimizdə döşənələrimiz hər birədən və hər birədən qurtarır. Vətən mühabisində millət birləşib, bir yurruq oldu və tam saflıq, böyük birlik yaradı. İnancımdı ki, bu birlik və dəmər yurruq tezliklə cənubi Azərbay-canın, Borçalının, İrəvanın, Göyçənin, Dərələyəzin, Zangozurun, Dərbəndin de "dumanının, qara buludunu" timizləyəcək!.. O günlər heç də uzadıq deyil!..

Ağalar İDRİSOĞLU,
Sumqayıt şəhəri, noyabr 2000-ci il
Bəzi əlavələr 6-7 dekabr 2008-ci il və
21-22 may 2023-cü ilədə olub